



BİNƏQƏDİ

HEYDƏR
ƏLİYEV-91

Ən
böyük
azərbaycanlı

№16 (60) | 2 may 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Bakı Forumu beynəlxalq təsisata çevrilməkdədir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul etmişdir. Dövlətimizin başçısı II Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilinə verdiyi dəstəyə görə İsmail Serageldinə təşəkkürünü bildirmişdir. Forumun artıq beynəlxalq təsisata çevril-

məkdə olduğunu vurğulayan Prezident İlham Əliyev tədbirin bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu demişdir. Öz növbəsində, II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildiren misirli qonaq Forumun qısa vaxt ərzində dünyada tanınmasının önəmini qeyd etmişdir.

Əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratani qəbul etmişdir. Takeo Hirata Azərbaycanı əvvəlki səfərlərini və xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşünü böyük ehtiramla xatırlamışdır. O, ötən dövr ərzində ölkəmizdə ge-

dən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını demişdir. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan idman və Olimpiya hərəkatında böyük nailiyyətlərə sahibdir

Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresinin iştirakçılarının şərafinə ziyafət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı tədbirdə çıxış edərək Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi münasibətilə təbrik etmişdir. Qurumun 77-ci konqresinin Azərbaycanı keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Prezident İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını diqqətə çatdırmışdır. İyirmi iki illik müstəqillik dövründə Azərbaycanın böyük uğurlara imza atdığını deyən dövlətimizin başçısı bu dövrdə ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində də mühüm nailiyyətlərin qazandığını bildirmişdir. Prezident İlham Əliyev ölkəmizdə əslərdən bəri

yanıb formalaşan multikulturalizm ənənələrinin Azərbaycanda dövlət siyasəti olduğunu, möhkəm əsaslara malik tolerantlığın ölkəmizin vizit kartına çevrildiyini bildirmişdir. Sonra AİPS-in prezidenti Canni Merlo çıxış edərək bildirmişdir ki, qurumun 90-cı ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsi böyük uğurdur. Dörd il əvvəl Bakıda olduğunu, burada gedən inkişafdan məmnun qaldığını deyən Canni Merlo rəhbərlik etdiyi təşkilatın idmanın inkişafı istiqamətində bir çox işlər gördüyünü, vacib sosial layihələr həyata keçirdiyini diqqətə çatdırmışdır. O, gələcək il Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etmişdir. Sonra Canni Merlo Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim etmişdir.

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış etmişdir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində aprelin 28-də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafına həsr olunmuşdur. İki gün davam edən bu mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak etmişdir.

Dövlətimizin başçısı Forumun əsas plenar iclasında nitq söyləmişdir. Qonaqları səmimi salamlayaraq onların Azərbaycandan zəngin təəssüratlarla ayrılacağına ümidvar olduğunu bildiren Prezident İlham Əliyev demişdir: "Mən, həmçinin, Madrid Klubuna təşəkkürümü bildirmək istəyirəm ki, onlar bizim ölkəmizin yaxşı tərəfdaşdır. Bizim əməkdaşlığımız bir neçə il öncə qurulmuş və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin, çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantı təşkil edir. Dostlarımıza, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək verənlərə apardığı fəaliyyətə görə özünə minnətdaram. Bu Mərkəz Azərbaycan xalqının istedadının və müdriyyətinin rəmzi olan Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır.



II GLOBAL SHARED SOCIETIES FORUM on
OST 2015 SUSTAINABLE DEVELOPMENT AGENDA
27-29 April 2014, Baku, Azerbaijan

Forumun gündəliyi çox genişdir və həyatımızın bütün mühüm aspektlərini əhatə edir. Əlbəttə ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı hər kəs üçün bərabər imkanlar və lazımı həyat standartlarını təmin etmək məqsədilə keçmişdə baş verənlər və gələcəkdə görülməli işlər barədə mühüm bəyanatlar verəcəkdir. Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, onun bütün üzvləri özləri

ni rahat hiss edir, şərfli həyat tərzini sürür, iş yerləri vardır və öz övladlarının gələcəyinə əminlərdir". Azərbaycanın son 22 illik tarixindən bəhs edən Prezident İlham Əliyev gənc ölkəmizin müstəqilliyini yüksək qiymətləndirmişdir: "Azərbaycanın təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə daha çox iş görə bilirik. Çün-

ki qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin öhdəsindən gələ bildik. Bu gün gələcəyimizi planlaşdırırdıqda həyat tərzimizi daha da yaxşılaşdırmaq və daha güclü olmaq haqqında düşünrük".

Davamı səh. 2-də

Qafqazın ən böyük məscidi Binəqədidə tikilir

Prezident İlham Əliyev Binəqədi rayonu ərazisində tikintisi davam edən məscid kompleksində işlərin gedişi ilə tanış olmuşdur

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Ölkə başçısına məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilmişdir. Qafqazın ən böyük məscidi olacaq dini ocağın tikintisinə iki il əvvəl başlanılıb. Xüsusi zövqlə və dini qaydalara əsasən inşa olunan ibadət evi istifadəyə verildikdən sonra ibn Ərəbin 10 ən böyük məscidinin siyahısına düşəcək. Eyni vaxtda məscidin icarəsində 4200 adam, həyətdə isə 18 min adam namaz qıla biləcək. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən



ibadət olacaq. Xüsusi oyma detallarla bəzədiləcək gündəlik minarədən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç

metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə Quran ayələri quraşdırılacaq. Məscidin daxili də xüsusi

texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallardan xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr

olan kaşı-mehrab quraşdırılacaq. Məscidə xüsusi gözəllik verəcək üçtərəfli minarələrin ümumi hündürlüyünün 95 metr olması nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Məsciddə möminlərin ibadət üçün bütün zəruri şərait yaradılacaq. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulub. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaq. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda 400-dən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub. Dövlətimizin başçısı ayrı-ayrı inşaat sahələrini gözdə, tikintinin gedişi ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını vermişdir.

• ZƏRİFƏ ƏLİYEV-91

4



Əsl insani keyfiyyətlərə malik ideal Azərbaycan xanımı

• TƏDBİR

5



Qalib gənclər mükafatlandırıldı

• SOSIAL

6



Ötən iki ilə nəzər salanda...

• CƏMIYYƏT

7



Azərbaycan muğamı bir dəryadır...

